

## **19-cı Bakı Yapon Dili Natiqlik müsabiqəsi**

### **Müraciət üçün məlumat**

Yaponiyanın Azərbaycan Respublikasındakı Səfirliyi 19-cu Yapon Dili Natiqlik Müsabiqəsi üçün müraciət qəbulunu elan edir. Müsabiqədə iştirak üçün müraciətlərin qəbulu və iştirakçı seçimi aşağıda qeyd olunan qaydalar əsasında həyata keçiriləcəkdir. Yapon dilini bilən hər kəsdən bu şansıdan istifadə edərək öz yapon dili biliklərini nümayiş etdirməklərini gözləyirik.

**Tarix:** 21 noyabr, 2020-ci il (şənbə)

**Saat:** 13:00- 16:30

**Məkan:** Daha sonra dəqiqləşdiriləcəkdir. (yeni koronavirusa yoluxma vəziyyətindən asılı olaraq online şəkildə keçirilmə imkanları dəyərləndiriləcəkdir)

**Təşkilatçı:** Yaponiyanın Azərbaycan Respublikasındakı Səfirliyi

#### **Kimlər iştirak edə bilər:**

➤ “Tələbə” kateqoriyası

- ① Hal-hazırda universitet və təşkilatçılar tərəfindən qəbul olunan ona uyğun digər qurumlarda yapon dili öyrənən bakalavr pilləsi tələbələri (məhz “yapon dili” ixtisası olması mütləq deyildir)
- ② Yapon dili ana dili olmayan və Yaponiyada toplam 90 gündən artıq yaşamamış şəxslər
  - ✳ Yaponiyada toplam 90 gündən artıq yaşamış şəxslərin təşkilatçılar tərəfindən təyin olunmuş xüsusi qaydalar çərçivəsində çıxış etməsi mümkün ola bilər. Qeyd: həmin şəxslər yarışmada rəqabətdən kənar olacaqlar.
- ③ Öncəki illərdə Bakı Yapon Dili Natiqlik Müsabiqələrində 1-ci yeri qazanmamış şəxslər (1-ci yer sahibləri yarışmada iştirak edə bilməzlər.)

➤ “Şagird” kateqoriyası

- ① 18 yaşdan kiçik olan şəxslər
- ② Yapon dili öyrənən şəxslər

**İştirakçıların seçilməsi:** “Şagird” kateqoriyası üzrə maksimum iştirakçı sayı 5 nəfər, “Tələbə” kateqoriyası üzrə isə 15 nəfərdir. Buna əsasən təşkilat komitəsi tərəfindən müraciətçilərin seçilməsi həyata keçiriləcəkdir. İştirakçıların seçilməsi müraciətçilərin müraciət zamanı təqdim etdikləri “Müraciət forması” əsasında Yaponiya Səfirliyi tərəfindən keçiriləcək və seçimlərdən müvəffəq olan şəxslərə 21 oktyabr tarixinədək səfirlik tərəfindən məlumat bildiriləcəkdir.

#### **Müraciət qaydaları:**

- **Müraciət sənədləri:** ①”Müraciət forması” ②”Tələbə” kateqoriyası: Tələbə kartının surəti / “Şagird” kateqoriyası: şəxsiyyət vəsiqəsinin surəti
  - [”Tələbə” kateqoriyası üzrə “Müraciət forması”](#)
  - [“Şagird” kateqoriyası üzrə “Müraciət forması”](#)
- **Müraciət üçün son tarix:** 18 oktyabr (bazar günü)

- **Müraciət üsulu:** Yaponiya Səfirliyinin **culture-info@ bk.mofa.go.jp mail** ünvanına yuxarıda qeyd olunmuş 2 sənədi qoşma şəklində göndərmək. Məildə başlıq olaraq mütləq şəkildə “19-cu Bakı Yapon Dili Nətiqlik Müsabiqəsinə müraciət (ad və fəmilianız)” qeyd etməyiniz xahiş olunur.

### **Müsabiqə haqqında:**

- **Mövzu**
  - “Şagird” kateqoriyası: sərbəst mövzu
  - “Tələbə” kateqoriyası: “Mənim təklif etmək istədiyim məsələ”
- **Nitq üçün nəzərdə tutulmuş zaman:** 5 dəqiqə. 5 dəqiqə 30 saniyədən sonra danışıdığınız hər 1 saniyə üçün bir xal çıxılacaqdır. 6-cı dəqiqədə məcburi şəkildə nitqinizi dayandırmağınız bildiriləcəkdir. Nitqin zamanının az olmasına görə xal çıxılmır.
- **Nitq zamanı köməkçi vasitələr:** jestlər, şəkil və ya poster kimi ləvazimatlardan istifadə mümkündür. Lakin, power point prezentasiyası, musiqi və ya videolardan istifadəyə icazə verilməyəcəkdir.
- **Sual-cavab sessiyası:** Sualı başa düşməyəcəyiniz təqdirdə azərbaycan dilində tərcümə edilərək sizdən yenidən soruşulacaqdır, lakin cavab mütləq şəkildə yalnız yapon dilində qəbul olunacaqdır.
- **Qiymətləndirmə meyarları:**
  - Mövzunun qoyuluşu və təkliflə bağlı problemin anlayışı: həllini təklif edəcəyiniz hər hansısa problemin və ya məsələnin aydın təsviri və həll yolunun özünəməxsusluğu
  - Təklifin məzmunu: təklifin məzmununun aydınlığı, özünəməxsusluğu və unikalığı, məntiqəuyğunluğu (həll yolu ilə bağlı fikirləriniz və ya təkmilləşdirmə planlarının təsirləri)
  - Nitqin ifadəliliyi: nitqin aydın anlaşılması, təqdimat qabiliyyəti (intonasiya və çıxış zamanı davranış)
  - Suallara cavab: Cavab zamanı tələffüzünün aydın olması və məntiqiliyi

**Əməkdaşlıq edən qurumlar:** hal-hazırda dəqiqləşdirilməkdədir.

**Digər:** Müsabiqədə qalib gəlmiş şəxs 2021-ci ilin yanvar ayının sonlarında Rusiyada keçirilməsi planlaşdırılan “2021-ci il Avrasiya Tələbələri Yapon Dili Yarışmasında” (「ユーラシア学生日本語チャレンジ2021」) iştirak hüququ qazanır. (Detallar dəqiqləşdiriləcəkdir. Hal-hazırkı plana əsasən video çəkiliş formatında keçirilərək Moskvaya uçuşun gərək olmaması formatında reallaşdırılması planlaşdırılır.)